

PEDAQOGİKA VƏ PSİKOLOGİYA

UOT 387(091)



NİLUFƏR AĞAYEVA
AMEA Naxçıvan Bölmesi
nuraagaoglu@gmail.com

NAXÇIVANDA AÇILMIŞ ALİ MƏKTƏB - API-nin NAXÇIVAN FILİALI

Məqalədə Azərbaycan Pedagoji İstututunun Naxçıvan filialının yaradılmasının zaruriyyəti əsaslandırılmış və əhəmiyyəti göstərilmişdir. Naxçıvanda yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında bu ali təhsil müəssisəsinin rolü, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi daracalı kadrlarla təmin edilməsi, təhsil prosesinin təşkil edilməsi kimi məsələlərə diq-qət yetirilir və təhlillər aparılır. Yekun nəticə ondan ibarətdir ki API-nin Naxçıvan filialı müxtəlif respublikada pedagoji kadrların hazırlanmasında və ziyanlı potensialın artırılmasında müüm rol oynamışdır.

Açar sözər: Naxçıvan, Naxçıvan filiali, Azərbaycan Pedagoji İstututu, ali məktəb

Özündə çoxminilik yaşayış, mədəniyyət, dövlətçilik tarixini daşıyan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda təhsilin inkişafı özünəməxsus qədim ənənələrə səykarır. Burada dahi şəxsiyyətlər, dünya səhərəti alımları, elm, sənət adamları, istedadlı maarifçilər yetişmişdir. İnsana, sənətə, sənətkarla və maarifə yüksək qiymət verilmişdir. Məhz bunun nəticəsidir ki, Naxçıvanda, bu diyarda təhsil və sənət məktəbi yaranmış, minlərlə alım, müəllim, həkim, şair, yazıçı, rəssam, bəstəkar, memar, sərkərdə, diplomat, görkəmlü dövlət xadim və s. şəxsiyyətlər bu məktəbi bitirmiş, Naxçıvan ziyalılar ocağı, alımlar yurduna cəvirlmişdir. Bu gün Naxçıvanda fəaliyyət göstərən, ali təhsil müəssisələri içərisində Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri vardır. Naxçıvan Dövlət Universitetinin keçdiyi yola nəzər salarkən belə bir qənəbat gəlmək olur ki, Naxçıvanımızın bu günlünü, onun təhsilini, elminin, mədəniyyətini, alımlarını, habelə iqtisadiyyatını, mənəvi-psixoloji yaşayışını, bir sözüla, bütövlükde yasadığımız ictiamı mülliəti bu təhsil ocağından ayrıılıqda təsəvvür etmək olmaz. İndiyədək Naxçıvan Dövlət Universitetinin 30 mindən çox məzuni olmuşdur (16). Məzunlar arasında yüksək vəzifəli şəxslər, deputatlar, ali rütbəli hərbiçilər, dövlət xadimləri vardır. Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslarla malik olan, dövlətçilik təməyülli və dünyaya integrasiya etmiş müasir tipli ali məktəbdür. Dünyada birləşmiş ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yoluunu davam etdirməkdədir. Dünyanın coxaslıdır tarixa malik universitetləri ilə müqayisədə Naxçıvan Dövlət Universiteti cavan olsa da, çox manalı inkişaf yolu keçmişdir.

API-nin Naxçıvan filialının təşkilü

1960-ci illarda Sovetlər birliliyində ali təhsil ocağı olmayan yegane mux-

Məqalə tarixçisi:

Göndərilib: 08.05.2019, qəbul edilib: 10.06.2019



tar respublika Naxçıvan idi. Bunun üçün də burada ali təhsil müəssisəsinin açılması zorü idi. 1960-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi Hacıqə Ibrahimov, Vilayət Komitəsinin üçüncü katibi Qənbər Qurbanov, Naxçıvan MSSR Ali Soveti Rayasət Heyyətinin sədri Səkinə xanım Əliyeva, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri Ramazan İsmayılov, onun birinci müavini Safaralı Babayev və başqları Naxçıvana ali məktəb açılması işinə çox ciddi yaradırdılar. Onları Naxçıvanda ali məktəbin açılmasına diyanın mədəni-iqtisadi inkişafı üçün çox vacib sayırdılar (1, s. 22).

Sov.İKP və SSRİ Nazirlər Sovetinin 3 sentyabr 1966-ci il tarixli 729 nömrəli qərarı ilə əlaqadardır olaraq Azərbaycan KP MK və Nazirlər Sovetinin 11 oktyabr 1966-ci il tarixli 564 nömrəli qərarı ilə Azərbaycan SSR ali və orta ixtisaslı Nazirlərinin 5 noyabr 1965-ci il tarixli 323 nömrəli əmriyin yerinə yetirilmiş məqsəddə 1967-1968-ci tədris ilində Azərbaycan Pedagoji İstututunun Naxçıvan şəhərində filialının açılması qərarına alındı. Həmçinin API-nin rektorluğununa bu mühüm dövlət əhəmiyyətli işi vaxtında həyata keçirməkən ötrü filialın maddi-texniki bazasını yaratmaq və kadrlarla təmin etmək imkanlarını diyanın dəqiqləşdirməyi də tapşırılmışdır (8, v.10).

Bundan sonra API-nin bas müəllimi, Ə.Əhmədov müvafiq göstərişə əsasən Naxçıvana gələrək burada API-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filial üçün bina (1967-ci ildən 1972-ci ilə kimi hamim binada keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölmesinin Bioresepsiyalar institutunun yerindəsi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsəlesi də müzakirə olundu. Çünkü həmin dövrdə müəssisələrə kadr təyin edərək Mərkəzi Komitə ilə razılıqlıdır. Azərbaycan KPMK və Naxçıvan Vilayət Partiya Komitəsinin razılığı ilə 1941-47-ci illərdə Naxçıvan MSSR Maarif Komissarı, Naxçıvan MSSR Ali Soveti Rayasət Heyyətinin katibi, Naxçıvan "Bilik" cəmiyyətinin sədri kimi mühüm vəzifələrə işləmiş, dövlətçilik təcrübəsinə malik olan, tarix elmləri namizədi, dosent Əli Əliyevin Naxçıvan filialında direktor işləməsine etiraz olmamışdı. Bunu nəzərə alan API-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-ci il tarixdə yenidən təşkil olunmuş API-nin Naxçıvan filialına Əli Əliyevin direktor vazifasına təyin olunması haqqda əmər vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdır (3, s.168).

1967-ci il sentyabrın 1-də API-nin Naxçıvan filialı fəaliyyətə başlamışdır. 1967-ci ilin sentyabr ayında API-nin Naxçıvan filialında 3 pedagoji ixtisas Azərbaycan dili və ədabiyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 şəhəd məsləhət tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi, dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. API-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədabiyatı, tarix və riyaziyyat ixtisasları üzrə 10 tələbə qəbulu həyata keçirilmişdir (15, s.11).

Naxçıvan filialının qarşısında duran vəzifələr

1967-ci ildən fəaliyyətə başlayan Naxçıvan filialının qarşısında duran əsas vəzifələrdən biri maddi-texniki bazanı möhkəmləndirməkdir id. Çünki API filialı təsərrüfat xərcləri buraxıldı. Buna görə də, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri Ramazan İsmayılov filiala yaxından köməklik göstərdi. O maddi-texniki bazanı möhkəmləndirmək üçün Naxçıvan filialının hesabına pul vəsaiti köçürülmüş və başqa işlərin yerinə yetirilməsi üçün lazımi təsپırıqlar vermişdi. Naxçıvan şəhər Sovetinin sədri Qurbanlı Abdullayev də filialının



təmirinə, istilik sisteminin başparası işlərinə yaxınlaşdırmaq məqsədi edirdi. Naxçıvan Vilayət Partiya Komitəsi filialın işlərinə həmisi dəqiq mərkəzində saxlayırdı, lazımi cəmiyyətlər göstərirdi. Filialın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Aərəbəyancı Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstytutu və Azərbaycan Elmlər Akademiyası Filialının yeni yaradılmış kitabxanasına yüz-lərlə qeyməti kimi tədbirlər keçilmişdir (1, s.118).

Naxçıvan filialının ilk direktoru dosent Əli Əliyevin əsas məqsədi filialı ixtisaslı müslülim kadrları ilə təmiz etmek, təhsil prosesinin təkşiklərinə diqqəti artırmaqla yüksək ixtisaslı gənc müslümlər hazırlamaq idi. Bunun üçün də, yə yanramış filial ixtisaslı müslümlərlər kompleksləşdirilmək üçün muxtar respublikada yaşayan, vaxtılı Cəlil Məmmədquluzadə adına Naxçıvan Müslümlər Institutunda dərs deyən müslümlimlər; - tarix elmləri namizədi İbrahim Hüseynov, filologiya elmləri namizədi İzzət Maqsudov, ədəbiyyat müsellimi Əli Hüseynov, yaziçi Müzəffər Nasirli, tacibili müslümlimlərdən Musa Axundovu, Qasim Qasımovu, Firuz Rəhimovu, İbrahim Mollayevi, Abbas Mehdiyevi, Əkbər Süleymanovu, Möhsün Möhsünovu, Adil İsmayılovu, Zemfira Əhmədovanı, Mir Damat Seyidovu, Hüseyin Kazimovu, Əli Həsimovu, və baş-qaralarını kömək etmek və İsləmək üçün Naxçıvan filialına davot etdi (5, v.12).

Direktor Əli Əliyev və tədris hissə üzrə direktor müavini Yavuz Axundovun şəxsi münasibətləri və xahişləri hesabına Azərbaycanın görkəmli alimlərinə Fərhad Zeynalov, Yusif Seyidov, Vəli Əliyev, Şüktür Sadiqov, Həmza Qasimzadə, Məmmədhüseyn Təhsiməs, Cahid Quliyev, Məmmədcafer Cəfərov, Tofiq Hacıyev, Əziz Şirif, Qarasə Mədətov, Abbas Zamanov, Sövgü Ağayev, Fərhad Fərhadov, Hüseyn Əhmədov, Yusif Yusifov, Rahilə Məhərrəmov, Əhməd Əhmədov, Mirzə Cavad Bağırov, Abbasqulu Məhərrəmov, Tofiq Bektaşı, Qardaşxan Orucov, Qardaşxan Qasımov, Firudin Abdullayev, Əlisa Şükrülü, Qusdən Bağırov, Azar Hüseynov, Bilal İbrahimov, Cəfər Cəfərov və b. kimi sadəkar ziyalılarını Naxçıvan filialına gələrək müxtəlif fənləri tədris edir, mülliimlər lazımi elmi-metodiki köməklilik göstərildilər (4, v.10).

1969-72-ci illərdə Naxçıvan filialının fəaliyyəti

1969-cu il 138 nömrəli səmra asasın sentyabrın 1-dən etibarən Naxçıvan filialı 24 nəfər mülliətimi fəaliyyətə başlayıb. Bunlar arasında muxtar respublikada yaşayır, fəaliyyət göstərən yüksək ixtisaslı mülliəmlər var id (6, v.25). Həmin mülliəmlərden İsmayıllı Zeynalov və Allahverdi Hüseynov hal-hazırda Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakultəsində mülliəm kimi çalışmadıqda davam edirlər.

APL-nin Naxçıvan filialında 1969-cu ildə həyata keçirilmiş tədbirlərdən biri da mart ayının 1-də mülki müdafiə kabinetinin yaradılmış olmasıdır. Təxər fakültəsinin II kurs tələbəsi Nəsirov Fazıl isə ictimai əsaslar üzrə həmin kabinetin müdürü təyin edilmişdi. Burdan da göründür ki, Naxçıvan filialının rəhbərliyi tərəfindən gənclər diqqət həmin dövür üçün da yüksək seviyyədə olmuşdur. Naxçıvan filialı getdiğəcək gənc kadrları da tamim olunurdu. Demək olaraq ki, filialın maddi-texniki bazasını gücləndirmək üçün cavan kadrlardan istifadə etmək da zoruri bir problem kimi diqqət mərkəzində idi. 1970-71-ci illərdə tarix kafedrasına iki nəşər Azərbaycan tarixi üzrə müəllim götürüldü. Onlardan birincisi Azərbaycan Pedaqoji Institutunu V.I.Lenin adına təqəuß ilə bitirən və Naxçıvan filialına tuyatılış göndərildi, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zəhmət Əlbülfət oğlu Şahverdiyev, digəri isə hazırda tarix üzrə elmlər doktoru, professor, millət vəkili Fə-

zail Ağamaliyev idi. Bununla da kadr çatışmamazlığı tarix kafedrasında müşyən qədər də olsa aradan qaldırılmış oldu. Bundan əlavə institutun cəvən əməkdaşlarının aspirant və dissertant yolu ilə elmi potensiallarının artırılmasına qayğı göstərilməsinə diqqət artırıldı, tədris prosesləri daha da yüksəldildi (1, s.23).

1969-cu ildən başlayaraq Naxçıvan filialında Azərbaycan dilini və ədəbiyyatı ixtisaslarının qızılıb şöbələri da yaradılmışdır. 1970-ci ildən isə coğrafiya ixtisası olavaş olunmaqla, "Pedaqogika və psixologiya", "İctimai elmlər", "Rus dili və xarici diller" kafedralı vəardadılmışdır (2, s.238).

1970-ci ildə Naxçıvan filialı Naxçıvan MSSR-də ali təhsilli kadrlar yetişdirən ilk və yeganə ali təhsil müəssisəsi olub, 5 fakültə: tarix, ədəbiyyat, riyaziyyat, coğrafiya, fizika fakültələri faaliyyət göstərmiş, yanlışlı səbəbdən 506 nəşar, qayıbə səbədə issa 434 nəşar talabə tətbiq almışdır. 1970-ci ildə filialda 25 nəşar ştat üzrə, 18 nəşar issa saathesablı müəllim işləyirdi ki, bunlardan da 11 nəfəri elmlər namizədi, 7 nəfəri issa ayrı-ayrı institutlarda aspirant və dissertantları idi. Səfərəli Babayev issa institutun direktorluğunun vəzifəsində çalışmış. Institut rektörlüğünün və partiya komitəsinin qayğısına sayəsində xüsusilə filialın on qabaqcıl tələbəsinə vermək üçün bir Lenin taqdimatının ayrılmışası və iki məqsədli aspirantura yerinin veriləmisi tələbələrin arasında ruh yüksəkliyinə sebəb olmuş, təlim və tarbiyəni yaxşılaşdırmaq üçün mübarizənin gücləndirilməsi (7, v. 30).

APİ-nin müzakirə komissiyasının 1970-ci il 13 mart tarixində qəbul etdiyi qorar ilə filialda Tarix-ictimaiyyət kafedrası və Dil-adəbiyyat kafedrası təşkil olundu ki, Tarix-ictimaiyyət kafedrasına - Sov.İKP tarixi, siyasi iqtisad, fəlsəfə və ümumi tarix, Dil-adəbiyyat kafedrasına isə Azərbaycan dil və adəbiyyatı, rus dili, xarici diller daxil edilmişdi. Tarix-ictimaiyyət kafedrasına Əli Əliyev, Dil-adəbiyyat kafedrasına isə Yavuz Axundov kafedra müdürü tayin olunması uyğun görülmüşdü (9, v.39).

19 iyun 1970-ci ildə Əli Əliyev öz erizəsi ilə API-nin Naxçıvan filialının direktor vəzifəsindən azad olunur, onun yerinə isə Səfəralı Babayev filialın yeni direktor tayin olunur. Əli Əliyev bundan sonra Tarix- ictimaiyyət kafedrasının müdürü, dosent vəzifəsində öz işini davam etdirir (10, v.7).

APİ-nin Naxçıvan filialı üzrə 184 nömrəli əmərə əsasən 22 sentyabr 1970-ci ildə Filialda pedaqoqika və ixtisas fənlərinin tədris metodikası - tarix, riyaziyyat, dil - ədəbiyyat, coğrafiya kafedrallarının olmasına nəzərə alaraq, buna fırza təxəllüs və pedaqozi elmlər namizadı İbrahim Mollayev həmin kafedraya ictimai əsaslarla müdür təyin edilir (11, v.6).

Naxçıvan filialında tələbələr hərtərəfli bülkül əhatə olunurdu. İstəkçilər dənədən istəkçilər, istərsə da pedaqoqii tacirübələrdə dərin elmə, savada yiyələndirdilər. 1970-71-ci il tədris planına uyğun olaraq III kurs tələbələrinin 4,6,7-nömrəli məktəblərdən keçidliklər tacirübə dərsləri də məhz yuxarıda qeyd etdiyi mizim kimsi dərslərdə öyrəndiklərini praktika etməkləri üçün müümət addım olmuşdu (12. v. 21-23).

1970-71-ci illərdə də API-nin Naxçıvan filialında kadr problemini aradan qaldırmak üçün yeni kadrlar filialda işlə tomin olunurdu. 7 oktyabr 1971-ci ildə Quliyev Əbülfəz Muxtar oğlunun filiala Azərbaycan dilini müəllim kimi qəbul olunmasının üzünçün filial rəhbərliyi tərəfindən API-nin rəhbərliyindən xəşə olundurdu (12, v.47).



Filialda Xalid Hüseynovun rəhbərliyi altında gimnastika, voleybol, yün-gül atletika və basketbol bölmələri fəaliyyət göstərir, bu bölmələrdə 300-a yaxın idmançı möşğul olur. Sərbəst güləş üzrə respublika çempion olmuş, Bakıda keçirilən respublika birinciliyində yüksək yerlər tutmuş Mürsəl İsayev, İsləmayıl Hacıyev kimi idmançılar kollektiv fəxr edir. Azərbaycan Dövlət Pedaqoji Institutun professor-müəllim heyati Qırızımlı Əmək Bayraqı ordenli Moskva və Yaroslav Pedaqoji Institutlarının kollektivləri ölkənin bütün pedaqoji institutlarını Sov. İKP-nin XIV qurultayı şəhərinə yarışa qoşulmaq çağrışım qəbul edir və qarşıya məqsəd qoyulur. Bu məqsədlər arasında Naxçıvan filialının mülliim kadrlar ilə, əsasən riyaziyyat və fizika fənləri üzrə yüksək ixtisaslı kadrlar ilə təmin etmək rəhbərlik üçün an vacib məsələ idi (13,v.20).

Azərbaycan SSR Nazirlər Sovetinin 12 iyun 1972-ci il tarixli 214 nömrəli qərarında Naxçıvan MSSR Nazirlər Sovetinin 206 nömrəli qərar ilə Azərbaycan Dövlət Pedaqoji Institutunun bazası əsasında Naxçıvan şəhərində Naxçıvan Pedaqoji Institutunun taşķılı edilmişə haqqında qərar qəbul edildi. Az sonra Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 9 yanvar 1973-cü il tarixli protokolunda Naxçıvan Dövlət Pedaqoji Institutuna akademik Yusif Məmmədəliyevin adının verilməsi haqqında qərar qəbul edildi (14,v.40).

1972-ci ildən başlayaraq Naxçıvan Dövlət Pedaqoji Institutundan ibtidai təhsil pedagoqikası və metodikası, fizika, ümumi texniki fənləri, əmək, kimya, biologiya ixtisasları üzrə mülliim hazırlanması üçün ayrıca yeni fakültələr açılmışdır. Bunların hamisi Azərbaycan Pedaqoji Institutunun fəaliyyəti, onun tədris planları, proqramları və göstərişləri ilə get-gədə inkişaf edib və təkmiləşmişdir.

Filial mülliimlərinin tələbələrin dünyagörüşünün formalaması üçün gördülüy tədbirlər

Filialın mülliimləri tələbələrin dünya görüsünün formalamasında içtimai elmlərin xüsusi rolunu qiymətləndirmiş, seminar və möşğələlərini yüksək ideya-siyasi səviyyədə qurur, keçidiyi mühazirə və seminarları kommunizm quruculuğu ilə əlaqələndirirdilər. Filialın mülliimlərindən İbrahim Mollayev, Qasim Qasimov, Firuz Rəhimov dərs prosesində tələbələrin həmin dövr üçün vacib olan ideya-siyasi tərəvəzində komunist dünya görüsünün formalaması məsələlərindən xüsusi fikir verirdilər. Yuxarıda adları qeyd olunmuş mülliimlərlə sağlardır arasında yüksək səviyyədə qurulan dialoqun nticəsində həmin mülliimlərin dərs dediyi fənlərdən tələbələrin əksəriyyəti əla və ya yaxşı qeymət alırdılar. Filologiya elmlər namizadı Yavuz Axundov və Müseyib Seyidovun tələbələrin dünya görüsünün inkişaf etdirilməsindəki rol xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Dövlət Pedaqoji Institut professor-müəllim heyatının filiala gəlməsi, müşyər fənlərdən tələbələr üçün mühazirələr oxunması filial rəhbərliyin uğurlarından an başlıca olmuşdur. Filologiya elmlər doktoru Məmmədəliyev Təhsiməsin filialda şəfahi xalq ədəbiyyatından dediyi mühazirələr tələbələrin yaddında silinməz xoş xatira kimi qalmışdır. Bundan başqa Azərbaycan Dövlət Pedaqoji Institutunun Naxçıvan filialında şair və yazıçılarda bəzi görüsler keçirildi ki, bunda da məqsəd tələbələrin dünya görüsündən yeni fikirlər qatmaq idi. 1970-ci ildə yazarı Süleyman Rəhimov, şair İslam Səfərli, Tofiq Bayram, Nəbi Xəzri ilə keçirilən görüşlər tələbələrə xoş tasir göstərmiş, həmçinin Böyük Vətən mühərrişi iştirakçıları kommunist və Qırızımlı taborçularla görüşlər tələbələrin dünya görüsünün formalamasında xüsusi rol oynamışdır (8, v.20). Görüşə gələn yazıçılar, şairlər, Böyük Vətən mühari-

bəsi iştirakçıları öz fəaliyyətlərindəki uğurları tələbələrə bəllişir, onlara həyatda necə mübariza apararaq uğurlara və yüksək elmi savadı yiyəlançıkları haqda məsləhət verirdilər.

Ümumiyiyyət APİ-nin Naxçıvan filialının açılması mühüm elm və təhsil mələkkəsi olan Naxçıvan Dövlət Universitetinin hazırkı fəaliyyəti üçün tamol rolu oynadı və muxtar respublikada elmlı, bilikli gəncərin yetişməsində mühüm əhəmiyyət kəsb etdi. Məhz Naxçıvan filialını bitirmiş məzunlar bu gün Naxçıvan Muxtar Respublikasının eləcə də Azərbaycanın inkişafında yaxın-dan iştirak edirlər.

ƏDƏBİYYAT

- 1."Naxçıvan Dövlət Universiteti 50 ildə" adlı elmi konfransın materialları. "Qeyrat" nəşriyyatı, 2017,172s
- 2.Naxçıvan tarixi 3 cildə, III cild. Naxçıvan, "Əcəmi" mətbəəsi. 2015, 558 s.
3. "Naxçıvan Ensiklopediyası". II cild, I cild Naxçıvan. 2005, 397 s
4. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivü (NMRDA): F. 747, siy.2, iş .3, 47 v
5. NMRDA: F. 747, siy.2, iş 1, 50 v
6. NMRDA: F. 747, siy.2, iş 2 , 50 v
7. NMRDA: F. 713, siy.3, iş 48
8. NMRDA: F. 1, siy.1, iş 982, 47 v
9. NMRDA: F.747, siy.2 iş 2, 50 v
10. NMRDA: F.747, siy.2 iş 3, 46 v
11. NMRDA: F.747, siy.2 iş 4, 39 v
12. NMRDA: F.747, siy.2 iş 6, 47 v
13. NMRDA: F. 713, siy. 3, iş 48, 50 v
14. NMRDA: F. 1, siyahı 1, iş 232, 50 v
- 15.Y.Məmmədəliyev adının Naxçıvan Dövlət Universiteti. "Elmi Əsərlər" məcmusası xüsusi buraxılış. "Qızıl Şəq" mətbəəsi. Bakı: 1997, №1. 48 s.
16. http://nakchivan.preslib.az/az_c2.html

РЕЗЮМЕ

НИЛЮФЕР АГАЕВА

**ВЫСШАЯ ШКОЛА В НАХЧИВАНЕ-НАХЧИВАНСКИЙ ФИЛИАЛ
АПИ**

В статье обоснована необходимость и значение создания Нахчыванского филиала Азербайджанского педагогического института. Уделяется внимание на роль этого высшего учебного заведения в подготовке высококвалифицированных преподавательских кадров, укреплении его материально-технической базы, обеспечении научно-квалифицированными кадрами, организации вопросов процесса анализа и проводится анализирование. В результате делается вывод, что Нахчыванский филиал АПИ сыграл важную роль в подготовке педагогических кадров и повышении интеллектуального потенциала.

Ключевые слова: Нахчыван, Нахчыванский филиал, Азербайджанский педагогический институт, высшая школа



SUMMARY

NILUFAR AGHAYEVA

NAKHCHIVAN BRANCH OF API IS THE INSTITUTE OPENED IN
NAKHCHIVAN

The article emphasizes the necessity of establishing the Nakhchivan Branch of the Azerbaijan Pedagogical Institute. The importance of this is the focus on the role of the higher education institution in strengthening the material and technical base of the higher education institution in Nakhchivan. The final result is that the Nakhchivan Branch of the API plays an important role in the preparation of pedagogical cadres and increasing the intellectual potential in the autonomous republic.

Key words: Nakhchivan, Nakhchivan branch, Azerbaijan Pedagogical Institute, higher school

*(Pedaqogika üzrə elmlər doktoru, professor İ.Əliyev tərəfindən təqdim
edilmişdir)*

